



Xalqla nsiyytin sas rtlri

.trafdaklarla nsiyytd zahirn sliqli olmaq ham n zruridir v tkc mminlr aid deyil

AranNews- Aydn oldu ki, tnhalq v guniinlik slam baxmndan mqbul deyil. Allah orta bir yol tqdim edir. Bu yolu sen insan ilk addmda salehlrl nsiyyt qatlr v n zruri hallarda saleh olmayan insanlarla nsiyyt saxlayr. Kinci zmr il rabitd mqsd onlarn hidaytidir. Tbii ki, saleh .insanlarla rabbit qurmaq qrarna glmi insan ilk nvbd onlar tanya bilmlidir kinci addmda salehlrin diqqtini clb edck zmin hazrlanmaldr. Sonda is nzrd tutulmu rabitl :qurulur. Allah-taala saleh insanlarla nsiyyt n iki rt byan edir Birinci rt budur: "Ey Musa! zn pakla, qsl et, sonra mnim saleh bndlrim yaxnla." Saleh insanlarla rabbitnin birinci rti insann cismani tmizliyidir. nki insanlar libas irkli v pnti frdlrl nsiyytdn qar. Amma tkc yuyunmaqla kifaytlnmk olmaz. Yuyunmaqla yana ibadi baxmdan, Allah xatirin paklanmaq lazmdr. Bu sbbdn d mracitd hm cismn tmizlnmk, hm d Allaha yaxnlamaq mqsdil qsl etmk taprlr. Qsl vasitsi il insann batini tmizlnir, salehlrl .nsiyyt qatlmaq n ruhi hazrlq yaranr

slam tmiz geyinmyi, salar qaydaya salma, dilri yuma, tir vurma taprmaqla mminlrin xo sima il cmiyytd grnmsini nzrd tutur. Bu rtlr ml olunduqda trafdaklar insanla rabity maraq .gstrir

ziz slam peymbri (s) zahiri sliqsin v tmizliyin xsusi diqqt yetirmi, tirlnmidir. Evdn bayra xanda libasn sliqy salm, salarn daramdr. Peynbr (s) gzz olmadqda sua baxb san v .saqqaln qaydaya salmdr

.trafdaklarla nsiyytd zahirn sliqli olmaq ham n zruridir v tkc mminlr aid deyil Mminlr n mhmm v dyrli saylan budur ki, zahiri gzllikl yana batini gzlliy nail olsunlar. Salehlrl nsiyyt qatlmaq n ibadt mqsdil yuyunmaqla lazmdr ki, bu i batin tsir gstrsin v nticd saleh .bndlrl rabity qatlan insan daha ox nuraniyyt ld etsin

Hzrt Musann cmiyyt namazna imamti, ixtilaflarn hllind hakim olmas salehlrl nsiyyt n .ikinci sas rt kimi byan olunur. Hzrt Musaya Allahn elisi olaraq iki mhmm ictimai vzif taprlr Birinci ictimai vzif insanlarn birlikd ibadt tviqi v cmiyyt namaznda imamtin hdy gtrlmsidir. .Bu yn ibadi v ictimai bir yndr

nsanlarn rabbitrind dnyvi rabbitl mhmm yer tutduundan v onlar dnyvi ehtiyaclarln tmin etmk n cmiyyt qatlmaa mcbur olduqlarndan istr-istmz arada qardurmalar yaranr. Bu sbbdn d Allah-taala ikinci vzif olaraq Musaya imamt, hkumt v xalq arasnda hakimlik vzifsini taprr. .Ona mr olunur ki, insanlar arasndak ixtilaflar hll etsin

Tbii ki, aild v cmiyytd frdlr arasnda ixtilaflar yaranr v bu ixtilaflarn hllini kims z hdsin .gtrmlidir. Bu ii kims z hdsin gtrms ictimai asayi n thlk yaranar

Hkumt slahiyetlrendn olan mhakim vzifsinin hzrt Musaya taprlmas cmiyytin hakimiyyt .olan hyati ehtiyacndan danr

Cmiyyt btn ynmlrd tdbir v idariliy mhtacdr. Bl, Allah-taala xalq zrind hakimiyeti peymbrlrin v ilahi rhbrlrin vzifi kimi tqdim edir. Xalq arasnda mhakim msuliyyeti d Allah elilrinin vzifsidir. Onlar tdbir grmk, normalar myynldirmkl yana insanlar arasnda ixtilaflarn hlli il .mul olmaldrlar

Allah-taala hzrt Musaya xitabn buyurur ki, namazlarnda onlara imam, ixtilaflarnda hakim ol. Mlum olur ki, qdim ritlrd d ibadi msuliyytleri yana dvltilik msuliyytleri olmudur. Peymbrl .insanlarn hm ibadi, hm d ictimai ehtiyaclarln tmin etmli idilr

